"Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin istismarı üzrə istifadəçilər üçün Təlimat"a Əlavə № 2

Bank təhlükəsizlik inzibatçısının Avtomatlaşdırılmış İş Yeri

Sistem inzibatçıları üçün təlimat

BAKI – 2024

Mündəricat

1. GİRİŞ	.3
2. İNZİBATÇININ AVTOMATLAŞDIRILMIŞ İŞ YERİ MODULU HAQQINDA	.4
2.1. Tətbiq sahəsi	.4
2.2. Texniki tələblər	.4
2.3. İstifadəçinin hazırlıq səviyyəsi	.4
3. İNZİBATÇININ AVTOMATLAŞDIRILMIŞ İŞ YERİ MODULU İLƏ ƏMƏLİYYATLARIN	
APARILMASI	.4
3.1. Proqramın Baş Səhifəsi	.4
3.2. Yeni istifadəçinin qeydiyyatı	.6
3.3. Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətlərinin idarə olunması	.8
MÜRACİƏT BLANKI İNZİBATÇI 1	6
MÜRACİƏT BLANKI NƏZARƏTÇİ1	7

1. GİRİŞ

Bu sənəd "Bank təhlükəsizlik inzibatçısının Avtomatlaşdırılmış İş Yeri" (bundan sonra İnzibatçının Avtomatlaşdırılmış İş Yeri) modulunun təyinatı haqqında məlumatları, onun funksional imkanlarını və həmçinin bu proqramla işin təsvirini əhatə edir.

Təlimat əhalidən kütləvi xidmətlər (elektrik, su, qaz, telefon və s.) üzrə ödənişlərin qəbulunu həyata keçirən hüquqi şəxslərin inzibatçıları üçün nəzərdə tutulmuşdur.

2. İNZİBATÇININ AVTOMATLAŞDIRILMIŞ İŞ YERİ MODULU HAQQINDA

2.1. Tətbiq sahəsi

"İnzibatçının Avtomatlaşdırılmış İş Yeri" modulu əhalidən kütləvi xidmətlər üzrə ödənişlərin qəbulu ilə məşğul olan hüquqi şəxslərin inzibatçılarının aşağıdakı funksiyaları yerinə yetirməsi üçün nəzərdə tutulur:

- əməliyyatçıların qeydiyyatdan keçirilməsi və onların səlahiyyətlərinin təyin olunması;
- əməliyyatçıların siyahısına baxış;
- qeydiyyatdan keçmiş əməliyyatçıların fəaliyyətlərinin idarə olunması;
- təşkilatlar üzrə statistik göstəricilərə baxış.

2.2. Texniki tələblər

"İnzibatçının Avtomatlaşdırılmış İş Yeri" modulu ilə işləmək üçün nəzərdə tutulan fərdi kompüter üçün aşağıdakılar təmin edilməlidir:

- 1) Windows Əməliyyat Sistemi,
- 2) Printer,
- 3) E-token qurğusunun birləşməsi üçün USB port.

2.3. İstifadəçinin hazırlıq səviyyəsi

"İnzibatçının Avtomatlaşdırılmış İş Yeri" modulu ilə işləmək üçün istifadəçi Windows Əməliyyat Sistemi və internet brauzerlərlə işləmək vərdişinə malik olmalıdır.

3. İNZİBATÇININ AVTOMATLAŞDIRILMIŞ İŞ YERİ MODULU İLƏ ƏMƏLİYYATLARIN APARILMASI

3.1. Proqramın Baş Səhifəsi

"İnzibatçının Avtomatlaşdırılmış İş Yeri" modulunun baş səhifəsi aşağıdakı kimidir (Şək. 1):

	Təhlükəsizlik			
				Top 5
Təşkilatın adı	Nağd	Ödəniş kartı	Bank Hesabi	
Daxili İşlər Nazirliyi	110,00	0,00	0,00	
Vergilər Nazirliyi	21,00	0,00	53,90	
ARDNŞ-in Azəriqaz IIB	29,00	0,00	0,00	
Stasionar Telefon Xidmətləri	14,00	0,00	0,00	
Dövlət Sosial Müdafıə Fondu	12,00	0,00	0,00	
400	Ödənişlər		Ödənişlərin statis	tikası
and and and and and and and and	Coloren and Colorent	Naĝd 57.4%	Ödəniş kartı 32.54% Bank Hesat 10.06%	1

Şək. 1. İnzibatçının Avtomatlaşdırılmış İş Yeri" modulunun baş səhifəsi

Baş səhifədə əhalidən kütləvi xidmətlər üzrə ödənişlərin qəbulu ilə məşğul olan təşkilatların statistik göstəriciləri ilə yanaşı aşağıdakı bəndlərdən ibarət olan "Təhlükəsizlik" menyusu da yerləşir (**Şək.** 2):

- 1) Yeni istifadəçinin qeydiyyatı;
- 2) Qeydiyyatdan keçmiş əməkdaşların fəaliyyətinin idarə olunması.



Şək. 2. "Təhlükəsizlik" menyusunun bəndləri

3.2. Yeni istifadəçinin qeydiyyatı

Yeni istifadəçiləri qeydiyyatdan keçirmək üçün "Təhlükəsizlik" menyusunun "Yeni istifadəçinin qeydiyyatı" bəndini seçmək lazımdır. Bu zaman "Yeni istifadəçinin qeydiyyatı" səhifəsi açılacaq (**Şək. 3**).

Yeni istifadəçinin qeydiyyatı	
Ş.V-nin seriyası* Ş.V-nin ni AZE	ámras" Axtar
Yeni istifadaçinin qeydiyyatı İstifada	sçi haqqında məlumat
Adr*	
	Pad ADI
Soyadı*	Tam ad."
Təşkilatın təsviri*	\$V-nin PİN kodu
Sertifikat nömrəsi*	Sertifikat nömrasi(hex)*
Səlahiyyəti:	Vacifisi:
Təşkilat*	Sertifikatn yaradima tarki"
	Növbəti

Şək. 3. "Yeni istifadəçinin qeydiyyatı" səhifəsi

"Yeni istifadəçinin qeydiyyatı" səhifəsi "Ş. V-nin seriyası" və "Ş. V-nin nömrəsi" sahələrindən və aşağıdakı tab-vərəqlərdən ibarətdir:

- Yeni istifadəçinin qeydiyyatı
- İstifadəçi haqqında məlumat

Qeydiyyatdan keçiriləcək istifadəçinin şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib düyməsini tıkladıqda onunla əlaqədar məlumatlar "Yeni istifadəçinin qeydiyyatı" tab-vərəqinin aşağıdakı sahələrində əks olunur:

- Adı
- Soyadı
- Ata adı
- Tam adı
- Təşkilatın təsviri
- Ş. V-nin PİN kodu
- Sertifikat nömrəsi
- Sertifikat nömrəsi (hex)
- Səlahiyyəti
- Vəzifəsi

- Təşkilat
- Sertifikatın yaradılma tarixi

Növbəti

düyməsi tıklandıqdan sonra "İstifadəçi haqqında məlumat" tab-vərəqinə keçilir (Şək.

4). Bu tab-vərəq aşağıdakı sahələrdən ibarətdir:

- İstifadəçi adının yaradılması üçün istifadəçinin:
 - o Adı
 - o Soyadı
- İstifadəçinin vəzifəsi haqqında:
 - o Əlavə məlumat
 - o Dil
- Əlaqə məlumatları:
 - o Ünvan
 - o Poçt kodu
 - o Telefon nömrəsi

Yeni istifadəçinin qeydiyy	atı			
\$.V-nin seriyası* AZE	V-nin nömrəsi* Axtar			
Yeni istifadəçinin qeydiyyatı	İstifadəçi haqqında məlumat			
İstifadəçinin adı və soya	dı ingilis hərflərlə (İstifadəçı adı yaradıl	ması üçün)		
Adı*	Soyadı*			
İstifadəçinin vəzifəsi ha	qında məlumat			
Əlavə məlumat	Dil			
	Azərbaycan	•		
Əlaqə				
Ünvan	Poçt kodu	Telefon nömrəsi		
			Yadda saxla	

Şək. 4. "İstifadəçi haqqında məlumat" tab-vərəqi

Yadda saxla

İstifadəçini qeydiyyatdan keçirmək üçün müvafiq sahələri doldurduqdan sonra düyməsini tıklamaq lazımdır.

İstifadəçi adı yaradıldıqdan sonra bankın nəzarətçiləri tərəfindən yoxlanılaraq təsdiqlənir.

Bank təhlükəsizlik İnzibatçısı və ya Nəzarətçi istifadəçi adının yaradılması hallarında <u>Müraciət Blankı İnzibatçı</u> və ya <u>Müraciət Blankı Nəzarətçi</u> doldurularaq rəsmi məktub şəklində ARMB göndərilməli, BSXM sistemindən uyğun sertifikat sifariş edilməlidir. Sertifikat sifarişi ilə bağlı suallarınızı müvafiq şöbənin əməkdaşlarına ünvanlaya bilərsiniz. Adı çəkilən vəzifələr üçün məlumatların dəyişdirilməsi halında (sertifikat, şifrə və s.) <u>Blankların</u> mətninə uyğun dəyişiklik etməklə <u>gpp@cbar.az</u> mail ünvanına skanlanmış versiyasını göndərə bilərsiniz.

ASAN xidmət məntəqəsində fəaliyyət göstərəcək əməliyyatçılar üçün istifadəçi adı yaradılarkən (Aşağıda izah edilən prosedura uyğun qaydada standart istifadəçi adı yaradılır) əlavə olaraq Xidmət Məntəqəsi və Xidmət Məntəqsinin alt qrupu müvafiq qaydada seçilməlidir.

Beləliklə yeni istifadəçi adının yaradılması prosesi başa çatdırılır və son olaraq yaradılmış istifadəçini və onun statusunu *Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətlərinin idarə olunması* hesabatında yoxlaya bilərsiniz.

3.3. Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətlərinin idarə olunması

Artıq qeydiyyatdan keçirilmiş istifadəçilərin fəaliyyətlərini idarə etmək üçün "Qeydiyyatdan keçmiş əməkdaşların fəaliyyətinin idarə olunması" bəndini seçmək lazımdır. Bu zaman "Qeydiyyatdan keçmiş əməkdaşların fəaliyyətinin idarə olunması" səhifəsi açılacaq (**Şək. 5**).

Şək. 5. "Qeydiyyatdan keçmiş əməkdaşların fəaliyyətinin idarə olunması" səhifəsi

Aşağıdakı göstəriciləri daxil etməklə Axtar düyməsini tıkladıqda daxil edilmiş axtarış parametrlərinə uyğun olaraq qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumatlar cədvəl formasında əks etdirilir **(Şək. 6)**:

- Təşkilatın tipi
- Təşkilat
- Filial

- Status
- Vəzifəsi
- FIN

				Təhlükəs	izlik					
Ta	şkilatın tipi	Təşkilat	Filial		Status		Vazifasi	FIN		
	Maliyyə qurumu	Azərpoçt MMC	1 saylı PF	•	Aktiv	•	Əməliyyatçı	•		
14	Axtar									
Q	eydiyyatdan keç	miş əməkdaşlar haqqında r	nəlumat					jap 🔰	PDF	X Excel
Sira		Əməkdaşın		14-14-1		57-16		Chatan	Charles and	Qeydiyyat
No	Kodu	Tam adı		vəzirəsi		rinai,g	009	Status	Strukturu	vərəqəsi
1	61000310	Sevinc Filipp Memmedova		Əməliyyatçı		1 saylı PF, Mərkəzi PŞ		Aktiv	\oslash	0
2	61000321	Həqiqət Alı Orucova		Əməliyyatçı		1 saylı PF, Mərkəzi PŞ		Aktiv	\oslash	0
3	61000330	Esmira Musa Bayramova		Əməliyyatçı		1 saylı PF, Mərkəzi PŞ		Aktiv	\oslash	0
4	61000332	Arzu Qəzənfər Bağırova		Əməliyyatçı		1 saylı PF, Mərkəzi PŞ		Aktiv	\oslash	0
5	61000335	Akif Xəlil Xəlilov		Əməliyyatçı		1 saylı PF, Mərkəzi PŞ		Aktiv	\oslash	0
6	61000337	Nigar Bextiyar Qasımova		Əməliyyatçı		1 saylı PF, Merkezi PŞ		Aktiv	\oslash	0
7	61000342	Ramin Rauf Umarov		Əməliyyatçı		1 saylı PF, Merkezi PŞ		Aktiv	\oslash	0
8	61000343	Kemale Əbdülmanaf Camiyeva		Əməliyyatçı		1 saylı PF, Merkezi PŞ		Aktiv	\oslash	0
		KAMALO CODER ARLIZOROMA		Omeliantes		1 and DE Madeni DC		Abtiv		

Şək. 6. Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat

"Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat" cədvəli aşağıdakı sütunlardan təşkil olunub:

- Əməkdaşın kodu
- Əməkdaşın tam adı
- Vəzifəsi
- Filial, Şöbə
- Status
- Strukturu
- Qeydiyyat vərəqəsi

Cədvəli,	müvafiq	olaraq,	🖨 Çap	,	PDF 💦	,	X Excel	düymələrindən	istifadə
----------	---------	---------	-------	---	-------	---	---------	---------------	----------

etməklə çap etmək, eyni zamanda PDF və Excel fayllarına ixrac etmək mümkündür (Şək. 7, 8, 9).

24.01.2018

CPP

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI HÖKUMƏT ÖDƏNİŞ PORTALI

Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat

Fəşk Statu Vəzif	ilat: IS: Iosi:	Azərpoçt MMC,1 saylı PF Aktiv Əməliyyatçı			
Sira		Əməkdaşın	Marifadi	Ellal Sõha	Ontor
No	Kodu	Tam adı		1 114,2000	
1	61000310	Sevinc Filipp Memmedove	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
2	61000321	Hegiget Ali Orucova	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
3	61000330	Esmira Musa Bayramova	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
4	61000332	Arzu Qezenfer Bağırova	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
5	61000335	Akif Xelit Xelilov	Omeliyyətçi	1 saylı PF, Markazi PŞ	Aktiv
6	61000337	Nigar Bextiyar Qasimova	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
7	61000342	Ramin Rauf Umarov	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
8	61000343	Kemale Obdülmanaf Camiyeva	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
9	61000346	KAMALO QORIB ABUZOROVA	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
10	61000349	AYMEN BJDER ABIŞOVA	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
11	61000350	NƏRMİN RƏŞADƏT XƏLİLOVA	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
12	61000351	SEVDA ZÕHRAB SALAHLI	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv
13	61000354	AYSEL HOSON HOSONZADO	Omaliyyatçı	1 saylı PF, Markazi PŞ	Aktiv

Şək. 7. "Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat" cədvəlinin çap forması



Şək. 8. "Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat" cədvəlindən ibarət PDF faylı

	A B	С	D	E	F	G	Н	1
1	1							
2			AZƏRBAYCAN RESP	UBLİKASI MƏRKƏZİ BANKI				
3			HÖKÜMƏT	ÖDƏNİŞ PORTALI				
4								
5			Qeydiyyatdan keçmiş a	məkdaşlar haqqında məlumat				
6								
7	Təşkil	at:	Azərpoçt MMC,1 saylı PF					
8	Statu	5:	Aktiv					
9	Vəzifa	əsi:	Əməliyyatçı					
10								
11	Sira	Əmə	kdaşın	Vazifasi	Filial.Söbə	Status	L	
12	No	Kodu	lam adı				I	
13	1	61000310	Sevinc Filipp Memmedova	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv	L	
14	2	61000321	Həqiqət Alı Orucova	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv	L	
15	3	61000330	Esmira Musa Bayramova	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
16	4	61000332	Arzu Qəzənfər Bağırova	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
17	5	61000335	Akif Xəlil Xəlilov	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
18	6	61000337	Nigar Bəxtiyar Qasımova	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
19	7	61000342	Ramin Rauf Umarov	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
20	8	61000343	Kəmalə Əbdülmanaf Camiyeva	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
21	9	61000346	KAMALƏ QƏRİB ABUZƏROVA	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
22	10	61000349	AYMƏN ƏJDƏR ABIŞOVA	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
23	11	61000350	NƏRMİN RƏŞADƏT XƏLİLOVA	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
24	12	61000351	SEVDA ZÖHRAB SALAHLI	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
25	13	61000354	AYSEL HƏSƏN HƏSƏNZADƏ	Əməliyyatçı	1 saylı PF, Mərkəzi PŞ	Aktiv		
26	14	6100143	Samirə Cabir İsayeva	Əməliyyatçı	1saylı PF, BAKI-1	Aktiv		
27	15	6100145	Şərqiyyə Məmməd Ağababayeva	Əməliyyatçı	1saylı PF, BAKI-1	Aktiv		

Şək. 9. "Qeydiyyatdan keçmiş əməkdaşlar haqqında məlumat" cədvəlindən ibarət Excel faylı

Qeydiyyatdan keçmiş istifadəçilərin məlumatlarına dəyişiklik etmək məqsədilə müvafiq istifadəçi üçün "Strukturu" sütunundakı O düyməsindən istifadə etməklə "Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətinin idarə olunması" ekranına keçmək lazımdır **(Şək. 10a)**. Ekranda qeydiyyatdan keçmiş istifadəçinin aşağıdakı məlumatları əks olunur:

- Adı
- Soyadı
- Ata adı
- E-poçt ünvanı
- Login ID
- İstifadəçi kodu
- Vəzifəsi
- Status
- Şifrə
- Şifrənin təsdiqi
- Sertifikat nömrəsi
- Ş. V-nin PİN kodu
- Xidmət məntəqəsi
- Xidmət məntəqəsinin alt qurumları
- Uğursuz daxil olmaların sayı

Adı*	Soyadı*	
RAFƏT	İSMAYILOV	
Ata adı*	E-poçt*	Məlumatların İAMAS vasitəsilə :
şəFi	null	Yenilə
Login ID*	İstifadəçi kodu:	
RISMAYILOV14	50530114	
Vəzifəsi:	Status	
Əməliyyatçı	Aktiv 💌	
Şifrə*	Şifrənin təsdiqi*	
•••••	•••••	
Aşağıdakı parametirlərə düzəliş (Ş.V-nin PİN kodu	etdiyiniz halda, əmaliyyatçının status	təsdiqi gözləyir statusuna dəyişəcək
Aşağıdakı parametirlərə düzəliş (Ş.V-nin PİN kodu 3M5218E	ətdiyiniz halda, əmaliyyatçının status	təsdiqi gözləyir statusuna dəyişəcək
Aşağıdakı parametirlərə düzəliş o Ş.V-nin PİN kodu 3M5218E Sertifikat nömrəsi* 6144	etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi(hex)* 1800	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə: Yenilə
Aşağıdakı parametirlərə düzəliş 6 Ş.V-nin PİN kodu 3M5218E Sertifikat nömrəsi* 6144 Xidmət məatəqəsi	etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi(hex)* 1800 Vidmət məntəqəsinin alt qurumları	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə: Yenilə
Aşağıdakı parametirlərə düzəliş e Ş.V-nin PİN kodu 3M5218E Sertifikat nömrəsi* 6144 Xidmət məntəqəsi	etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi(hex)* 1800 Xidmət məntəqəsinin alt qurumları	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə: Yenilə
Aşağıdakı parametirlərə düzəliş o Ş.V-nin PİN kodu 3M5218E Sertifikat nömrəsi* 6144 Xidmət məntəqəsi	etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi(hex)* 1800 Xidmət məntəqəsinin alt qurumları	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə: Yenilə
Aşağıdakı parametirlərə düzəliş 6 Ş.V-nin PİN kodu 3M5218E Sertifikat nömrəsi* 6144 Xidmət məntəqəsi	etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi(hex)* 1800 Xidmət məntəqəsinin alt qurumları	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə: Yenilə

Şək. 10a. "Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətinin idarə olunması" ekranı

Yenila düyməsindən istifadə etməklə istifadəçinin İAMAS-dan alınan məlumatlarını yeniləmək olar. Bundan əlavə istifadəçinin elektron poçt ünvanını, şifrəsini, statusunu (aktiv və ya passiv) Reset düyməsindən istifadə etməklə uğursuz daxil olmaların sayını sıfırlamaq dəyişmək və Yenila mümkündür. Sertifikat məlumatlarının dəyişdirilməsi üçün düyməsindən istifadə edilir. Bu zaman BSXM sistemində istifadəçinin qeyd edilən FİN koduna uyğun yeni sertifikat sorğulanaraq Növbəti aşkarlandığı halda "Sertifikat məlumatlarının dəyişdirilməsi" səhifəsinə keçid olur və düyməsi sıxılır (Şək. 10b). Daha sonra "İstifadəçi haqqında məlumat" tab-vərəqində lazımi Yadda saxla dəyişiklikləri etdikdən sonra bu dəyişiklikləri yadda saxlamaq üçün düyməsini

tıklamaq lazımdır (Şək. 10c).

Adı*	Ata adı*	Soyadı*	
RAFƏT	ŞƏFİ OĞLU	İSMAYILOV	
Ş.V-nin PİN kodu	Səlahiyyəti:	Vəzifəsi:	
3M5218E	İcraçı	Əməliyyatçı 🔹	
Təşkilat*	Təşkilatın təsviri*		
Azərpoçt MMC,Sirvan RPF, 4 SAYLI PŞ	Azərpoçt MMC/Şirvan RPF 4 saylı PŞ/9!		
Sertifikat nömrəsi*	Sertifikat nömrəsi(hex)*	Sertifikatın yaradılma tarixi*	
11929	2e99	Tue Mar 13 15:07:14 AZT 2018	
Xidmət məntəqəsinin alt qurumları	Xidmət məntəqəsinin alt qurumları		
	Nothing selected		

Şək. 10b. "Sertifikat məlumatlarının dəyişdirilməsi" səhifəsi

Sertifikat məlumatları	stifadəçi haqqında məlumat		
İstifadəcinin adı və soyadı	ingilis hərflərlə (İstifadəcı adı vara	dılması ücün)	
Adı*	Soyadı*		
ZAHRA	SHIRINOVA		
Əlavə məlumat	Dil Azərbaycan	•	
Əlaqə			
Ünvan	Poçt kodu	Telefon nömrəsi	
ŞİRVAN 20 YANVAR KÜÇ. 17 51		99412	

Şək. 10c. "İstifadəçi haqqında məlumat" tab-vərəqi

Bundan sonra ekrana məlumatlara düzəliş edildiyini göstərən yazı çıxardılacaq (Şək. 11).

Adı*	Soyadı*	
ZƏHRA	ŞİRİNOVA	
Ata adı*	E-poçt*	Məlumatların İAMAS vasitəsilə :
ƏLİYUSİF QIZI	null	Yenilə
Login ID*	İstifadəçi kodu:	
ZSHIRINOVA6	5126286	
Vəzifəsi:	Status	
Əməliyyatçı	Aktiv 🔻	
Şifrə*	Şifrənin təsdiqi*	
•••••	•••••	
Uğursuz daxil olmaların sayı		
0 R	leset	
Aşağıdakı parametirlərə dü; Ş.V-nin PİN kodu	zəliş etdiyiniz halda, əmaliyyatçının status Sertifikat nömrəsi*	təsdiqi gözləyir statusuna dəyişəcək Sertifikat məlumatlarını Bsxm vasitəsi ilə:
SFBX2UA	10/73	Yenilə
Xidmət məntəqəsi	Xidmət məntəqəsinin alt qurumları	

Şək. 11. Qeydiyyatdan keçmiş istifadəçinin məlumatlarına düzəliş edildiyini göstərən yazının əks etdirilməsi

Hər	bir	istifadəçi	üçün	"Qeydiyyat	vərəqəsi"	sütunundakı	0	düyməsini	tıklamaqla	onun
qeyd	liyya	t vərəqəsin	i açma	ıq olar (Şək. 1	2).					

AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI BANKI					
HÖKUMƏT ÖDƏNİŞ PORTALI					
İSTİFADƏÇİNİN QEYDİYYAT VƏRƏQƏSİ					
İstifadəçi:					
Tam adı: İstifadəçi adı: Sifrəsi:	Froza İsa Məmmədova FMEMMEDOVA1 6010011				
ginesi.	0010011				
Qeydiyyat 26.08.2011 tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aparılıb.					
	PUBLIKASI MƏRKƏ T ÖDƏNİŞ PORTALI İ QEYDİYAT VƏRi İstifadəçi: Tam adı İstifadəçi adı: Şifrəsi: tan Respublikası N				

 \frown

Çap et Ətrafli məlumat

Şək. 12. Qeydiyyat vərəqəsi

 Otraffi məlumat
 düyməsini tıkladıqda "Qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətinin idarə

 olunması" ekranı açılır (Şək. 10.). Qeydiyyat vərəqəsini çap etmək üçün isə
 Çap et

 düyməsini tıklamaq lazımdır (Şək. 13).

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI HÖKUMƏT ÖDƏNİŞ PORTALI İSTİFADƏÇİNİN QEYDİYYAT VƏRƏQƏSİ						
Təşkilat: Azərpoçt MMC, 1 saylı PF, Mərkəzi PŞ	İstifadəçi: Tam adı: İstifadəçi adı: Sifrəsi:	Sevinc Filipp Mammadova SMEMMEDOVA10 61000310				
Itra statese: omstyyaci Qeydiyyat 30.01.2009 tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aparılıb. Qeydiyyata alan:						

Şək. 13. Qeydiyyat vərəqəsinin çap forması

MÜRACİƏT BLANKI İNZİBATÇI

Azərbaycan Respublikası Mərkəzi Bankı Ödəniş sistemləri və Hesablaşmalar departamentinə

Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturu vasitəsi ilə [Bank adı] HÖP-ün bankda istifadə olunan "Əməliyyatçıların avtomatlaşdırılmış iş yerləri"ndə xidmətin təşkil olunması üçün istifadəçilərin portalda qeydiyyatdan keçirilməsi, onların elektron sertifikatlarının idarə olunmasını və hüquqlarının müəyyənləşdirilməsini həyata keçirəcək inzibatçılar haqqında məlumatları Sizə təqdim edirik:

Nº	Tam adı	HÖP-də vəzifəsi	Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi	Əlaqə telefonu
1				
2				

Hörmətlə, İdarə Heyətinin sədri

MÜRACİƏT BLANKI NƏZARƏTÇİ

Azərbaycan Respublikası Mərkəzi Bankı Ödəniş sistemləri və Hesablaşmalar departamentinə

Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturu vasitəsi ilə [Bank adı] HÖP-ün bankda istifadə olunan inzibatçı iş yerində yekun hesablaşmaların aparılmasını həyata keçirəcək nəzarətçilər haqqında məlumatları Sizə təqdim edirik:

Nº	Tam adı	HÖP-də vəzifəsi	Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi	Əlaqə telefonu
1				
2				

Hörmətlə, İdarə Heyətinin sədri